

## METODİKA: FƏNLƏRİN TƏDRİSİNİN ÜMUMİ MƏSƏLƏLƏRİ

UOT 37.01.

*Hamlet Veli oğlu İlyasov  
pedaqogika üzrə fəlsəfə doktoru  
Bakı Dövlət Universitetinin Qazax filialı*

22

### TƏLİM FƏALİYYƏTİNƏ YARADICI YANAŞMANIN BƏZİ XÜSUSİYYƏTLƏRİ

*Гамлет Вели оглы Ильясов  
доктор философии по педагогике,  
Газахский филиал Бакинского Государственного Университета*

### НЕКОТОРЫЕ ОСОБЕННОСТИ ТВОРЧЕСКОГО ПОДХОДА К УЧЕБНОЙ ДЕЯТЕЛЬНОСТИ

*Hamlet Veli Ilyasov  
PhD in pedagogy,  
Gazakh branch of Baku State University*

### SOME FEATURES OF THE CREATIVE APPROACH TO EDUCATIONAL ACTIVITY

**Xülasə:** Təhsil islahatının əsas prinsiplərinə əsaslanan təlim prosesi müəllimin yaradıcı imkanlarının genişlənməsini tələb edir. Dərslərin keçirilmə texnologiyası, öyrənmə üsullarının müəllimlər tərəfindən öz təcrübələri ilə zənginləşdirmələri. Şagirdlərin təfəkkür müstəqilliyinə daha çox yer verilməsi. Hər bir dərsin şagirdlər üçün tədqiqat xarakterli olması

**Açar sözər:** *Təhsil islahat, təlimin keyfiyyət, pedaqoji texnologiyalar, öyrənmə üsullar, yaradıcı təfəkkürün inkişafı*

**Резюме:** Педагогический процесс опирающийся на основные принципы реформы образования, требует расширения творческих возможностей учителя. Обогащение методов обучения собственной практикой учителей в технологии проведения уроков, отведение все большего места самостоятельности мышления учащихся и превращение каждого урока для учащихся в исследовательский процесс.

**Ключевые слова:** реформа образования, качество образования, педагогические технологии, методы обучения, развитие творческого мышления

**Summary:** the training process, which based on the fundamental principles of the education reform, requires the teachers creative capabilities to be expanded. Teaching technology, enrichment of teaching methods by teachers, giving more chance to students' mental independence, to be as a research characteristic of each lesson for students.

**Key words:** education reforms, the quality of training, pedagogical facilities, the methods of learning, the development of creative thinking

Azərbaycanda təhsil islahatının əsas prinsiplərini təşkil edən demokratikləşdirmə, humanistləşdirmə, diferensiallaşdırma, fərdiləşdirmə, integrasiya, humanitarlaşdırma şagirdlərin bir şəxsiyyət kimi formalaşmasında, onun hərtərəfli inkişafının istiqamətləndirilməsində mühüm və həlliəcisi amildir. Bu prinsiplərə əsaslanan təlim-tərbiya prosesinin səmərəli təşkili müəllim-də yaradıcı imkanların ifadə olunması ilə həyata keçirilir. Bu günün müasir müəllimi özündə fəal yaradıcı düşünmə qabiliyyəti, yeni biliklərə sərbəst, müstəqil sürətdə yiyələnmələri ilə diqqəti

çalıb edir. Milli ve ümumbaşarı döyörleri nəzərə alaraq, təhsildə olverişli təlim şəraitinin yaradılması qurşaqlıda rəsasətənək tələblərdən ibarət.

Ölkəmizdə 1999-cu ildən başlayaraq layihələrlə şəklinde həyata keçirilən faal təlimlə bağlı tələblər, tətbiqi araşdırılmalar, əslində məhiyyət etibarılı yeni yanşamlarla bağlı görülməsə işlərin başlangıcı idi. Bu tədbirlər sonraları genişləndirən əlkəmizin hər tarafına yayıldı. Artıq Azərbaycanda müallim-şagird münasibatlarında xarakter dəyişikliyi varanmış, pedaqozi prosesdə əməkdaşlıq elementləri inkişaf etməyə başlamışdır. Əslində, bu cəhət yeni kurikulumlarda müəyyənləşdirilmiş təlim strategiyalarının başlıca cəhətlərindəndir(1).

Təlim prosesində sagirdin (tələbənin) naiyyətlərini yaddaşına gərə deyil, idrakına, dünüşə qabiliyyətinə görə qiymətləndirmək ənənəvi hesab edilir. Bu fikir özündən icra zəmanətine və mexanizmən görə yəni olsa da, dünənin böyük klassiklərinin nitqində çox əvvəllər müxtəlif formalarda səslənmişdir. Böyük Çin filosu Konfutsi səsçünçüsüz təlimi shəhəriyyətsiz hesab etmişdir. Alman alimi I. Kant isə deyirdi ki, fikri yox, fikirləşməyi öyrət. Moşhur Amerika alimi T. Edison isə bəlli qənaətə galmişdir ki, sivilizasiyanın başlıca məqsədi insanlara fikirləşməyi öyrətməkdir ibarətdir.

Düşünməyi öyrətmək, yaradıcılıq qabiliyyətlərinin qazanılmış müasir kurikulumun fəlsəfəsinə təsirli edir, onun texnologiyalarının əsasında durur. Azərbaycan hökumətinin təsdiqi etdiyi ümumi təhsilin Milli kurikulumunda bu texnologiyalar pedaqozi prosesin tamlılığı, təlimdə bərabər imkanları yaradılması, şəhərgüclülük, inkişafyoluluk, fəaliyyətin stimullaşdırılması, dəstəkləyi mühüm yaradılması prinsipləri ilə əsaslanıdır(2).

Sagirdlərin bilik səviyyəsinə dərsliklərin təsiri danılmazdır. Ayndır ki, dərsliklərdən çox şey asıldır. Çünkü o, hər seydan əvvəl, kütüvə tədris vasitəsidir. Həsi XVII əsrda Komenski başa düşmüşdür ki, təhsildə keyfiyyətin əsas faktorlarından biri də qüsurlu dərsliklərdir. Ona görə də dərsliklər orta səviyyəli deyil, elmi olmalıdır, müsabiqələr, müxtəlif oyuncular ilk növbədə dərslikdə bilişkən qidalanmalıdır.

Pedagoqların fikrincə, bu gün daimi yeniləşməyə qadir olan məktəb sagirdlərin informasiya fəzəsində oriyentasiya qabiliyyətinin inki-

şəfini nəzərdə tutan yenilikçi və tədqiqatçılığı mayilli yaradıcı şəxsiyyətlərin formalasmasına tam həzir olmalıdır. Bu məqsədə məktəb əsaqların tədqiqatçılığı işləri fonunda layihə, şagird elmi cəmiyyətlərinə, o cümlədən elmi dönyagörüşünün formalasmasına şəraitin yaradılmasına kömək etməlidir. Göstərilən keyfiyyətləri özündə chtiva edən bir ölkənin təməldən müntəzəm yeniləşən, təkmilləşən, yüksək keyfiyyəti təhsil sistemi dayanımlıdır. Bu hədəflərə çatmaq üçün Azərbaycan Respublikasının Prezidenti canab İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət strategiyası (24 oktyabr 2013-cü il) qəbul edilmişdir. Bu sərəncamın məhiyyətindən irəli gələn aşağıdakı bəs istiqamətin həyata keçirilməsi nəzərdə tutulur:

1. Səriştəyə asaslanan şəxsiyyətönlü təhsil məzmununun yaradılması;
2. Təhsilalanların fərdi xüsusiyyətlərinin nəzərətə innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsinə təmin edən yüksək nüfuzlu təhsilverilən formalaşdırılması;
3. Təhsilin nəticəsinə görə cavabdeh, şəfəvəf və samarəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli və dövlət biznes partnyorluğununa asaslanan idarəetmə sisteminin formalaşdırılması;

4. Müasir tələblərlərə cavab verən və ömür boyu təhsil təmin edən təhsil infrastrukturunun yaradılması;

5. Təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizmının yaradılması (3).

Təhsilin inkişafı üzrə Dövlət strategiyasında göstərilən kimi, təhsilin məzmununun yeniləşdiriləməsi ilə bağlı aparılan islahatların uğurla davam etdiyi

Həzərki dövrə təlimin təşkilinən əsas formalardan olan dörs, onun quruluşu və müasir tələblər səviyyəsində təşkilili barədə pedaqozi matbuadta geniş mützakirələr aparılır (4,5,6). Müasir dörsin necə olması barədə səsləndirilən çoxşaxlı suallara verilen cavablardan aşağıdakı ümumi nəticəyə galınmak olar:

- dörsün müasirliyi dövrün müasirliyindən asılıdır. Müasir dörs idrak fəaliyi şəraitində, şagird şəxsiyyəti on plana çəkilməkən, onların fərdi

xüsusiyyətləri, maraq və möyərləri, eləcə də cəmiyyətin tələbi nəzərə alınmaqla təşkil olunmalıdır.

- dərsin asasını təşkil edən təhsilvericisi, təbiyəcidi və inkişafetdirici funksiyalar müasir dövrün tələblərinə uyğun olaraq yerinə yetirilənləridir.

Həzərda bəşəri dəyərlərdən daha çox bəhərənmək, faydalananın sahəsində təhsil sisteminin keyfiyyətə tamamilə yeni bir mərhəlesi başlanmışdır. Tədrisde yeni pedaqozi təsəkkürün formalasması, bır məqsəd kimi, təhsilin keyfiyyətinin yüksəldilməsidir. Bu is həm müallim-şagird münasibatlarında, həm də müallimlərin müntəzəm olaraq ixtisasının artırılması, onların öz bilik və bacarıqlarını sagırdırıcı qatdırma metodlarının təkmilləşdirilməsi bu yeniləşmədə başlıca amillərdəndir.

Təlim keyfiyyətinin yüksəldilməsindən şagirdlərin yaradıcılıq potensialının üzə çıxarılması, onların şəxsiyyəti kimi yetişdirilməsindən yeni texnologiyaların əhəmiyyəti böyükdür. "Öyrənməyi öyrətmək" mətbətinə əsas vəzifəsi olduğundan, bu texnologiyaların əhəmiyyəti bu gün dərda artdılmışdır. Yaradıcılıq potensialının üzə çıxarılması, istedadlı sagirdlərin əskar edilməsində bilik yarışlarının, müsabiqələrin, fənn olimpiadalarının üstünlüyü həmiya yaxşı bəlliidir.

Pedaqozi texnologiyalardan istifadə təhsil sisteminin inkişafını təmin edən əsas amillərdir. Həm informasiya-kommunikasiya texnologiyaları, həm də pedaqozi texnologiyaların tədris prosesinin optimallaşdırılması üçün vacib amillərdir. Müsəllimin əməyini yüngüldürən, sagirdin zənhini inkişafını və təsəkkür proseslerini formalasdırın pedaqozi texnologiyalardan tədris prosesində dərin istifadə olunur və ümumilikdə təhsil sisteminin inkişafını təmin edir.

Pedaqozi texnologiyaların aralarında dərin istifadə olunanlar fərqli tədris üsullarıdır. Dərslərin keçirilmə texnologiyası, öyrənmə üsulları, məzmun standartlarının reallaşdırılma strategiyaları müəllimlərin təsəffüfündən forqlı yollarla tətbiq olunur. Yaradıcı müəllimlər mövcud texnologiyaların öz təcrübələri ilə zənginləşdirilərlər. Tətbiq olunan pedaqozi texnologiyaların metodikasına müəyyən dəyişiklik edinən mövcud tədris sistemini uyğunlaşdırın yaradıcı müəllimlər zaman keçidək özləri də müəyyən öyrəmtə texnologiyaları ilə işləyir və onu həmkarları ilə bəb-

lüşürələr. İnforsasiya Cəmiyyətinin ən mühüm tələblərindən biri da müasir inkişafə uyğun yaradıcı informasiya-kommunikasiya vasitələrinən dəmərəli istifadə edə bilən vətəndaşları yetişdirilməsidir. Məktəblər həzirdə bu vəzifənin əhdəsindən gəlməyə çalışırlar. Regionlarda olan tədris müəssisələrinən həzirdə maddi-texniki bazar təminatı formalasdırılmışdır. Müsəllimlər müxtəlif öyrəndici kurslarında təşirək edərək öz şəxşkarlarını inkişaf etdirirlər (7). Təlim üçün metod və texnologiyalar qarşısında qoyulmuş məqəddəs və şəraitdən asılı olaraq seçilir. Əsas odur ki, təlim usqları inkişaf etdirilsin, onlara düşünmək, müstəqil fikir söyleşmək, biliklərə tətbiq edə bilərk bacarıqlarını aşasın; onlarda təsirli, anlaşıma mədəniyyəti, öz problemlərini həld edə biliklər qabiliyyəti formalasdırınsın.

Müasir dörs şagirdlərdə müəyyən bilik əldə etməsinə və vərdişlərinin yaranmasına, formalaslaşmasına imkanlar açır. Təlimin təşkilində bir isə formalardan (kollektiv iş, qruplarla iş, cütlərlə iş, fərdi iş) və metodlarından (beyin həmləsi, anlayışların çıxarılması, mützakira, rölu oyunlar, layihələrin hazırlanması, təqdimatlar, debat, BİBÖ, qarşalar agacı və s.) istifadə olunur. Təlimin tədrisi prosesində sagird nəhəyətlərinin qızıflandırılması da diqqət mərkəzində durmalıdır. Təcrübə göstərir ki, şagirdlərin təsəkkür müştəqilliyində didaktik əhəmiyyət daşıyan prinsipləri göstərmək olar:

- Şəxsiyyətönlü təlim prinsipi;
- Inkişafetdirici təlim prinsipi;
- Qabaqlayıcı təlim prinsipi;
- Təlim və tərbiyənin çevikliyi prinsipi;
- Əməkdaşlıq prinsipi;
- Dialoji təlim prinsipi (8)

Şəxsiyyətin hərtərəfi, ahəngdar inkişafını təmin edən olverişli şəraitin yaradılması, yeni metodların tətbiqini zəruri edir. Şagirdlərdə praktik vərdişlərin və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi əyrađanlar qarşısında dərhal vəcib məsələlərdəndir. Öyrəndici, təbiyəcidi və inkişafetdirici təlim məqsədləri olan təhsil sistemimiz sagirdlərin yaradıcı təsəkkürün davamı inkişaf üçün sistemi iş aparılması naətimat verir.

Sagirdlərdə yaradıcı təsəkkürün inkişafına çox böyük əhəmiyyət verən və bu istiqamətdə tədqiqatlar aparan görkəmlər psixoloq prof. Ə.Ə. Əliyevdə qeyd edir ki, XXI yüzüllik ağlin, intelle-

tin təntənəsi əsridir. Müstəqillik yoluna çıxmış respublikamızın milli mənəfeyi Azərbaycan məktəbinin, ilk növbədə, məhz ağıl, intellekt məktəbi olmasını tələb edir. Xarici tədqiqatçılardan E. Torrensa görə, yaradıcı təfəkkürə malik olan şagird ona verilən tapşırıqları asanlıqla yerinə yetirir, cavab verərən çeviklik, orijinallıq və dəqiqlik göstərir. Digər bir tədqiqatçı İ. Lernerə görə isə, yaradıcı təfəkkür bilik və bacarıqların müştəqil olaraq yeni şəraitdə tətbiqinə, təniş situasiyalarda yeni problemləri və onların həllinin digər əsullarını görməyə kömək edir. Psixoloqlar və pedaqoqlar yaradıcı təfəkkürün əsas inkişaf yolunu irsiyyatla əlaqələndirməklə yanaşı, xarici şəraiti əsas amil kimi qeyd edirlər, o cümlədən təlim və tərbiyənin rolunu da nəzərdən qaćırmaq olmaz.

Müasir dərslərdə motivasiyanın yaradılmasına, dərslərdə problemlı situasiyanın, öyrənməyi öyrətmək texnologiyası, fəal və interaktiv təlim metodlarından istifadə edilməsi mühüm şərtlərdəndir. Hər bir dərsdə şagirdlərin yaradıcı fəaliyyəti diqqət mərkəzində saxlanılmalı, bu işin ardıcıl və sistemli şəkildə aparılması təlim-tərbiyə işinin ənənəvi sahələrindən ibarətdir. Müasir dövrün tələbləri səviyyəsinə uyğun olaraq qurulan hər bir dərs şagirdlər üçün tədqiqat xarakterli olmalıdır, təlim nəticələrini özləri “kəşf” edərək tətbiq etməlidirlər. Şübəsiz ki, təlimin bu cür qurulması, şagirdlərin yaradılıcılıq potensialının inkişafı üçün əhəmiyyətli nəticələr verəcəkdir.

### Ədəbiyyat:

1. Abbasov Ə. Kurikulum islahatının əsas istiqamətləri // Azərbaycan məktəbi, 2011, № 4
2. Ümumi təhsil pilləsinin dövlət standartları və programları (kurikulumları) // Kurikulum, 2010, №3
3. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı // Azərbaycan məktəbi, 2013, № 5
4. Mehrabov A. Müasir dərs: onun təşkilinə və gedirişinə qoyulan tələblər // Kurikulum, 2013.
5. Müasir dərs: O necə olmalıdır // Kurikulum, 2013, № 4
6. Veyisova Z. Dərs və onun quruluşu haqqında // Kurikulum, 2013, № 2
7. Kazimova Ş. Pedaqoji texnologiyaların təhsil sistemində rolü // Azərbaycan məktəbi, 2016, № 4
8. Veyisova Z. Fəal (interaktiv) təlim: Müəllimlər üçün vəsait.. Bakı, 2007.

E-mail: hamlet.ilyasov9597@gmail.com

Rəyçilər: ped.ü.fəls.dok.,

dos. M.S. Kazimov,

ped.ü.fəls.dok., dos. T.S. Paşayev

Redaksiyaya daxil olub: 26. 10.2018.